



VINOVA


YENİ NƏSİL KOMFORT PƏNCƏRƏ SİSTEMLƏR
Pəncərə sistemlərinə memari həllər



ŞÜŞƏ CƏBHƏ SİSTEMLƏRİ

Alüminium-şüşə cəbhə sistemləri məkanın daha çox təbii işıq almasına şərait yaratmaq ilə yanaşı, divarların xaricində qalan panoramik mənzərini interyerin bir hissəsinə çevirərək məkanın aurasını gözəlləşdirməyə imkan verir. Müxtəlif struktur və memarlıq üslublarına uyğun xüsusi dizayn edilmiş alüminium-şüşə cəbhə sistemi həlləri ilə, Vinova bütün layihələrinizə estetik gözəllik qatacaq. Firmamız 4 fərqli çeşiddə alüminium-şüşə cəbhə sistemləri təklif edir:

- Qapaqlı cəbhə sistemi;
- Silikon cəbhə sistemi;
- Panel cəbhə sistemi;
- Transparent (spider) cəbhə sistemi



KOMPOZİT PANEL (ALKOPAN)

Kompozit cəbhə sistemləri ön və arxa hissəsi alüminium lövhələrdən, arası isə polietilendən ibarət sistemləridir. Kompozit panellərin asan emal edilməsi, rahat qəliblənməsi və müxtəlif rəng çeşidlərində hazırlana bilməsi bina cəbhələrinin daha estetik və modern tərzdə dizaynına imkan yaradır.

KERAMİK CƏBHƏ (SERAMİKA)

Keramik cəbhə müxtəlif rəng və konfigurasiyalarda istehsal olunan qranit keramikaların alüminium konstruksiyalar üzərinə yapışdırılması və ya gizli sistem şəklində tətbiq edilməsi ilə qurulan sistemlərdir. Keramik cəbhə ləkə saxlamaması, aşınmaya və zərbəyə davamlılığı, zəngin rəng çeşidi və geniş istifadə imkanları kimi üstünlüklərinə sahibdir.



ALÜMİNİUM

İzosistem alüminium sintetik poliamid lifləri vasitəsilə iç və çöl alüminium profillərin birləşməsiylə hazırlanan sistemləridir. Bu sistemlər üç qat rezini, hava kameralar və künclərinin sintetik yapışdırıcılar ilə preslənərək pərçimlənməsi sayəsində yüksək səs və istilik izolyasiya təmin edir. İzosistem alüminium yüksək dayanıqlılığı ilə böyük ölçülü, vitraj tipli qapı və pəncərələrin hazırlanması üçün əlverişlidir.



TAXTA

Taxta alüminium sistemlər taxtadan hazırlanan daxili səthiylə məkanın interyerinə xüsusi bir gözəllik bəxş etməklə yanaşı, izosistem alüminiumdan hazırlanan xarici səthiylə səs, soyuq, külək kimi neqativ xarici təsirlərə qarşı effektiv müdafiə təşkil edir. Taxta alüminium sistemlərdən də hər növ sürmə, qapı-pəncərə və cəbhə işlərində geniş istifadə olunur.



PVC

PVC qapı və pəncərələr korroziyaya uğramaması yuyula bilməsi, uzunömürlülüü və s. xüsusiyyətləriylə seçilir. PVC qapı və pəncərələr müxtəlif rəng və teksturada hazırlana bilməsi, onun məkanın vizual bütövlüyünü pozmadan istifadəsinə imkan yaradır.



SÜRME SİSTEMLƏR

Sürmə sistemlər, panoramik mənzərəni saxlamaqla hər hansı bir sahəni qapamağa, açıldıqda isə məkənin sahəsini genişləndirməyə imkan verir. Sürmə sistemlər bağ evi, restoran və s. obyektlər ilə yanaşı, terras, yay mətbəxi, qış baxçası kimi tikililərdə də istifadə üçün idealdır.

Sürmə sistemlər 6 növdə olur:

- Hebe-Schiebe (Lift and Slide)
- Paralel (Volkswagen)
- Qatlanan (Akardeon)
- Monoslide
- Sadə sürmə
- Dynamic



CAMBALKON

Cambalkon, rahat açılıb bağlanma, qatlanma və siyirmə xüsusiyyətləri sayəsində vizual bütövlüyü pozmadan hər hansı açıq məkəni qapalı, qapalı bir məkəni açıq bir məkəna çevirməyə imkan verir. Cambalkon sistemlər açıq məkənləri qar, yağış, külək, toz və səs kimi xarici təsirlərdən qorumaq üçün ideal vasitədir.

Cambalkonlar üç növə ayrılır:



- Qatlanan cambalkon
- Sürmə cambalkon
- Asqılı cambalkon

GİYOTİN

Hərəkətli məhəccər sistemi kimi də tanınan giyotin şüşə sistemləri şaquli istiqamətdə avtomatik hərəkət edən şüşə qanadlardan hazırlanır. Əsasən qış baxçalarında, terraslarda, artırmalarda, restoran və kafelərdə tərcih edilir.



TENT PERQOLA

Uzaqdan idarəetmə xüsusiyyətli tent perqola kölgələndirmə sistemləri möhkəm metal sütun profilləri, alüminium relsləri və istilik keçirməyən, aşımayan PVC qatlı materialı ilə restoranlar, çardaqlar, terraslar, yay və qış baxçalarının tikintisi üçün ən optimal seçimlərdən biridir. Əlavə modulları vasitəsilə, istənilən vaxt və ya müəyyən hava şəraitində avtomatik açılıb bağlanmasını təmin etmək mümkündür.



OFİS ARAKƏSMƏ SİSTEMLƏRİ

Əsasən, ofis, iş və ticarət mərkəzləri kimi obyektlərdə istifadə olunan şüşə arakəsmələr, məkanı kiçik sahələrə bölərək daha səmərəli istifadəsinə imkan yaradır. Arakəsmələr şüşə, ağac, mebel və səsuducu materiallardan da hazırlana bilər.

Arakəsmə sistemləri materialına görə üç yere ayrılır:

- Tam şüşəli
- Mebel kombinasiyalı
- Hərəkətli divarlar



MƏHƏCCƏR

Məkanın estetik gözəlliyini itirmədən təhlükəsizliyi təmin edən şüşə məhəccərlər həm iç həm də çöl məkanda rahatlıqla istifadə oluna bilər. Müasir dövrün pilləkən və eyvanların əvəzolunmaz bir hissəsi olan şüşə məhəccərlərdə istifadə olunan şüşələr temperlə laminə olduğundan olduqca möhkəm və etibarlıdır. Vinova peşəkar mühəndis və usta heyəti ilə sifarişlərin vaxtında icra olunmasını, konsultasiyasını, etibarlı və güvənli çatdırılma və quraşdırılmasını təmin edir.



AVTOMATİK QAPILAR

FOTOSEL QAPI

DÖNƏR QAPI

QARAJ QAPISI

TURNİKETLƏR



DUŞ KABİN



GÜZGÜ İŞLƏRİ



HAQQIMIZDA

“Vinova” MMC təsis edildiyi gündən keyfiyyətli məhsul və peşəkar mütəxəsis tandemini gördüyü bütün işlərdə uğurla tətbiq edərək şüşə və şüşə sistemləri sektorunda yeni dəyər yaratmaqdadır. Məhz bu yanaşmanın nəticəsində şirkət, adının keyfiyyət və etibarlılıq anlayışlarıyla asossasiya olunmasına nail olmuşdur. Vinova, dünyanın bir sıra aparıcı istehsalçılarna məxsus keyfiyyətli məhsul və innovativ həllərdən istifadə edərək müştərilərinə ehtiyac duyduqları ən optimal həlləri təklif etməklə yanaşı, kvalifikasiyalı peşəkar mütəxəssisləri öz şəbəkəsinə cəlb etməklə yüksək standartlarda xidmət göstərərək hər zaman, əsas biznes hədəfi olaraq gördüyü müştəri məmnuniyyətini qazanmağa çalışır. Vinova sizlərə cəbhə sistemləri, alüminium sistemlər, şüşə arakəsmələr, cambalkon, tent perqola, məhəccər, duş kabin, giyotin sistemlər, şüşə və güzgü işləri kimi bir çox fərqli xidmətləri müxtəlif çeşid və konfigurasiyada təklif edir. Xidmətlərimiz ilə kataloqun növbəti səhifələrində daha ətraflı tanış ola bilərsiniz.

ASISTAL
Aluminium Profiles Company

SCHÜCO

GILGEN
DOOR SYSTEMS

SIEGENIA
SOLUTIONS INSIDE

REHAU

ASAŞ

Alumil

sinax
SİNERJİK SİSTEMLERİ

HOPPE
Der gute Griff.

deceuninck

MASTER
HARDWARE FOR WINDOWS AND DOORS

ALCO

**WINK
HAUS**

R
Reynolds
Aluminium

VEKA

C
CUHADAROĞLU

Roto

MIDO TENTE

PIMAPEN
Pəncərəyə Nəhm Vəran

VINOVA



E-poçt:

info@vinova.az

Telefon:

**(+994 12) 408 80 50
(+994 50) 330 80 50**

Ünvan:

**AZ1075 Bakı, Ə. Rəcəbli pr.,159
Saray Plaza, 5-ci mərtəbə**